

UOT 669.15.198+669.168

ƏHMƏD QARAYEV

DARIDAĞ SÜRMƏ FİLİZİNDƏN ALINMIŞ SÜRMƏ MƏHLULUNUN REDUKSİYASI

İşdə Darıdağ sūrmə filizinin (Sb_2S_3 -50%) natrium qələvisində həllolması zamanı alınan tio və oksi duzların məhlulunun alüminium metalının tullantısı (lom) ilə reduksiyasından sūrmə metalının alınması şəraiti verilmişdir. Prosesin reaksiya tənliyi tərtib edilmiş, sūrmənin alüminiumla reduksiyası üçün götürülmüş mol nisbətləri ($Sb:Al = 1:0,45$) müəyyən edilmişdir. Prosesin aparılma müddəti maddələrin miqdardan asılı olaraq bir neçə saat, temperatur $293-303\text{ K}$ və mühitin pH -i $11-12$ həddində seçilmişdir. Alınmış amorf sūrmanın çıxımı $97,55\%$ olmuşdur. Nümunələrin diferensial termiki analizi NETZSCH STA 449F349F3 derivatografinə, rentgenfaza analizi D2 PHASER "Bruker" (CuKa şüalanma 2θ , $\lambda = 1.54056\text{ \AA}$, 10-70 dərəcə) toz difraktometrində aparılmışdır. Sızıntıda (filtrat) isə natrium alüminat və natrium sulfidin məhlullarının qarışığı alınmışdır. Filtratda olan sulfid ionları hidrojen peroksid məhlulu ilə oksidləşdirilmiş və məhlul sulfat turşusu ilə neytrallaşdırılmışdır. Neytrallaşmadan sonra məhlul buxarlandırılmış, müəyyən qatlılığı çatdıqdan sonra kristallaşdırılmış və nöticədə natrium alüminium zayıf alınmışdır.



Açar sözlər: Darıdağ sūrmə filizi, natrium qələvisi, alüminium, reduksiya, sūrmə, metal, çıxım, natrium alüminium zayıf.

Sūrmənin mineral və konsentratlarının işlənməsində pirometallurgiya metoduna nisbətən hidrometallurgiya üsulları daha çox üstünlük təşkil edir. Hazırda sūrmə filizlərinin işlənməsində bir sıra hidrometallurji üsullar mövcuddur. Hidrometallurji üsulla sūrmənin bir sıra birləşmələri, o cümlədən antimonit (Sb_2S_3) və valentit (Sb_2O_3) emal edilir. Bu birləşmələrin məhlulu keçirilməsi həm qələvi, həm də turşu həllədicilərinin iştirakı ilə mümkündür. Hazırda sūrmə filizinin qələvi-sulfid məhlulları ilə işlənməsi daha çox yayılmış və geniş tətbiq tapmışdır.

İşdə [1] Darıdağ sūrmə filizinin tərkibinin kimyəvi, termoqravimetrik analizləri aparılmış və müəyyən edilmişdir ki, nümunənin natrium hidroksid də həllolması zamanı, hissəciklərin ölçüsü $0,12-0,105\text{ mm}$, filizdəki sūrmə(III) sulfidin natrium hidroksidə nisbəti $1:1,4$, temperatur $353-363\text{ K}$, bərkin mayeyə nisbəti $1:6-8$, prosesin aparılma müddəti $20-25$ dəqiqə olduqda sūrmə(III) sulfidin çıxımının $97,50\%$ təşkil etdiyi verilmişdir. Sūrmənin geniş yayılmış alınma üsullarından zəngin sulfid və sulfid-oksid filizlərinin reduksiya əritmə metodu və sūrmənin qələvi sulfid məhlullarının elektrolizidir [2, s. 121]. Sūrmə(III) sulfid [3] sūrmə pentaxloridinin turşulaşdırılmış məhlulunda həll edilir və alınan sūrmə(III) xlorid məhlulunun bir hissəsi sūrmənin ayrılmmasına yönəldilir, başqa bir hissə isə yenidən həllolmaya sərf edilir. Həll olunmayan qalıqdan kükürd çıxarılır və zənginləşdirilmiş qızıl tərkibli konsentrat alınır. İxtirada[4] sūrmə xammalından sūrmə(III) fluoridin və onun reduksiyasından sūrmə metalının alınması şəraiti verilmişdir. Bu məqsədlə alınan sūrmə(III) fluorid (SbF_3) məhlulunun valinlə ($C_5H_{11}O_2N$) $1:(0,8-1,0)$ mol-yar nisbətində qarışlılıq təsirindən polad elektrod üzərində daxili elektroliz üsulu ilə sūrmə metalı alınmışdır. İxtira [5] əlvan metalların metallurgiyasına, eyni zamanda sūrmənin alınmasına aiddir. Təklif olunan üsulda, sūrmə konsentrati dəmir(III) xloridin turşulaşdırılmış məhlulu ilə işlənir, kükürdü məhluldan ayıır, tərkibində nəcib metallar və sūrmə olan məhlul elektroliz prosesinə yönəldilir.

Ədəbiyyat materiallarının analizindən görünür ki, sūrmənin hidrometallurgiyasına aid xeyli işlər mövcuddur. Lakin tərəfimizdən təqdim olunan iş yuxarıda qeyd olunanlardan fərqli olaraq sūrmənin tio və oksi duzlarının birbaşa məhlulda alüminiumla reduksiyasına həsr olunmuşdur.

Təcrübə hissə. İşdə Daırdaq sūrmə filizinin (Sb_2S_3 -50%) natrium qələvisində həllolması zamanı alınan tio və oksi duzlarının məhlulundan istifadə olunmuşdur. Məhlulda sūrmənin qatılığı 32,75% təşkil etmişdir. Sūrmənin tio və oksi duzlarının alüminium metalının tullantısı (lom) ilə qarşılıqlı təsirindən qara rəngli amorf sūrmə metali ayrılır. Prosesin reaksiya tənliyi aşağıdakı kimi tərtib edilmişdir:



Birinci tənlik filizin natrium hidroksid məhlulunda həllolmasına, ikinci tənlik isə sūrmənin tio və oksi duzlarının alüminiumla reduksiyasına aiddir.

Alınmış amorf sūrmə dekantasiya yolu ilə məhluldan ayrıılır, sonra qalıq filtrdən süzülür, təmiz yuyulur (pH 7) və 363-373K temperaturda qurudulur. Sūrmənin alüminiumla reduksiyası üçün götürülmüş mol nisbətləri ($Sb:Al = 1:0,65$) müəyyən edilmişdir. Prosesin aparılma müddəti 2-5 saat, temperatur 293-303 K və mühitin pH -i 11-12 həddində seçilmiştir. Süzüntüdə (filtrat) isə natrium alüminat və natrium sulfidin məhlullarının qarışığı alınır. Alınmış nümunələrin differensial termiki analizi NETZSCH STA 449F349F3 (Almaniya) derivatoqrafında, rentgenfaza analizi D2 PHASER "Bruker" ($CuK\alpha$ şüalanma 20°, $\lambda = 1,54056 \text{ \AA}$, 10-70 dərəcə) toz difraktometrində aparılmışdır.

Nəticələr və müzakirəsi. Yuxarıda qeyd edildiyi kimi, sūrmənin hidrometallurji üsullarla alınması çox perspektivli olub, son dövrlər dünya praktikasında xeyli dərəcədə tətbiq edilməkdədir. Bunlardan əsasən sūrmə sulfidin natrium sulfid-qələvi məhlulları ilə alınmış sūrmənin həll olan duzlarından sūrmə metalının elektroliz üsulu ilə alınmasıdır. Hər bir metodun müsbət və mənfi cəhətlərini nəzərə almaqla, ətraf mühiti çirkənləndirməmək məqsədilə, tərəfimizdən sūrmənin onun birləşmələrindən kimyəvi yolla alınması şəraiti tədqiq edilmişdir.

Təcrübələrlə sūrmənin tio və oksi duzlarının alüminiumla reduksiyası şəraiti öyrənilmiş və işin gedişində hər təcrübə üçün tərkibində 3,27 q sūrmə olan sūrmə duzlarından ($Na_3SbS_3 + Na_3SbO_3$).

Istifadə edilmişdir. Əvvəlcə sūrmənin reduksiyasının alüminiumun miqdardan asılılığı aydınlaşdırılmışdır.

Cədvəldən məlum olmuşdur ki, alüminiumun miqdarı nəzəri miqdardan ($1:0.45$) müəyyən miqdardan artıq sərf olunur. Belə ki, reduksiya prosesi zamanı alınan sūrmənin kütləsi alüminiumun kütləsi ilə $0.65 \text{ q Al} / 1.0 \text{ q Sb}$ nisbətindədir. Bu isə yuxarıdakı tənlikdən göründüyü kimi reduksiya edici olaraq ayrılan hidrogenin qaz halında olması ilə bağlıdır. Reaksiya zamanı ayrılan hidrogen qaz halında olduğundan hidrogenin hamısı nümunə ilə qarşılıqlı təsirdə ola bilmir. Reduksiya prosesindən sonra sūrmənin çıxımı 97,78%-ni təşkil edir.

Prosesin başlangıcında reaksiyanın sürəti yuxarı olur. Lakin məhlulda hidroksil ionlarının qatılığı azaldıqca reduksiya prosesi zəifləyir və alınan sūrmənin miqdarı da azalır. Prosesin gedişində əlverişli şərait məhlulda hidroksil ionlarının qatılığının sabit saxlanılmasıdır. Temperaturun prosesin təsiri çox azdır. Əsası mühitdə reduksiya prosesi ekzotermik olduğundan


reaksiyanın gedişi zamanı məhlulun özü qızmağa başlayır və temperatur 343-353K-a çatır. Vaxt isə götürülen maddələrin miqdardından asılı olaraq dəyişə bilir. Prosesin gedişi zamanı məhlulun qarışdırılması əsas şərtdir. Burada qarışdırma nəticəsində alüminiumun sothində olan hidrogen örtüyü asanlıqla ayrıldıqdan alüminium daha çox mənfi yükə malik olur. Bu da prosesin sürətini artırılmış olur. Bu şəraitdə alınmış amorf sūrmə nəm halda belə havada davamlıdır. Ona görə nümunənin açıq havada 373-383K temperaturda qurudulması mümkünür.

Cədvəl

Sūrmənin çıxımının alüminiumun miqdardan asılılığı
CSb = 327q/l, T=343-353K, CNaOH=100 q/dm³, zaman 2 saat

Sb məh-un həcmi, ml	Məhlulda Sb miq-ı, q	Al-un kütləsi, q	Ayrılan Sb-in kütləsi, q	Çıxım, %
10	3,27	1,45	2,85	87,15
10	3,27	1,75	3,02	92,25
10	3,27	2,05	3,19	97,55
10	3,27	2,35	3,20	97,85


Alınmış amorf sūrmə 1123-1223 K temperaturda flyus kimi götürülmüş natrium hidroksid və ya natrium tetraboratın iştirakı ilə əridilməklə təmiz sūrmə metali alınmışdır. Sūrmənin ərimə temperaturu 902,8 K, sixlığı isə 6,6832 q/sm³ təşkil etmişdir. Nümunənin termoqravimetrik analizi aparılmış və nəticələr şəkil 1-də verilmişdir.



Şəkil 1. Sūrmənin termoqravimetrik əyriSİ.

Şəkildən göründüyü kimi analiz üçün götürülen sūrmənin (75mq) 1073K temperaturda kütlə artımı 10.61mq olmuşdur. Bu sūrmənin oksidləşməsi zamanı əmələ gələn sūrmə III və IV oksidin hesabına baş vermişdir. Nəzəri olaraq 94,54 mq Sb_2O_4 alınmalıdır. Lakin əvvəlcə əmələ gələn Sb_2O_3 -ün 900K temperaturda bir hissəsi sublimasiya etməyə imkan tapmış, digər hissəsi

isə davamlı (10.61m^2) sūrmə(IV) oksidə çevrilmişdir. Analizin nəticələrindən nümunədə başqa qarışqların olmadığı məlum olmuşdur. Həmçinin nümunənin rentgen faza analizi aparılmış və nəticələr şəkil 2-də verilmişdir.



Şəkil 2. Sūrmə metalının difraktoqramı.

Nümunənin rentgen faza analizinin nəticələri (PDF 00-001-0802) onun standartın qiymətinə uyğun olduğunu göstərmişdir.

Bələliklə, Darıdağ sūrmə filizindən alınmış sūrmənin qələvi sulfid məhlulunun bir başa aluminiumla reduksiyasından adı şəraitdə amorf sūrmə alınmışdır. Amorf sūrmənin $1073-1173\text{K}$ temperaturda əridilməsindən təmiz metal sūrmə əldə edilmişdir. Metal sūrmədən bir sıra ərintilərin alınmasında, amorf sūrmənin özündən isə kosmetik vasitə kimi, qaş və kirpiklərin qaraldılmasında, eyni zamanda gözlərin müalicəsində istifadə edilə bilər.

İşin davamı olaraq sūrmənin süzüntüsü də (məhlul) işlənmişdir. Əvvəlcə süzüntüdə olan hidroksil ionlarının qatılığını($\text{pH}=1-2$ tərtib) azaltmaq üçün məhlulda müəyyən həcmində karbon qazı verilmişdir. Sonra süzüntüdə olan sulfid ionlarını oksidləşdirmək məqsədi ilə qati hidrogen peroksid məhlulundan istifadə edilmişdir. Oksidləşmə prosesi qurtardıqdan sonra (məhlulda S^{2-} ionlarının olmadığı yoxlanılır) məhlul sulfat turşusu ilə turşulaşdırılır və məhlulun $\text{pH}=4-5$ həddinə nizamlanır ki, bu zaman aluminium sulfatlı və natrium sulfat duzlarının qarışığı əmələ gəlir. Alınan duzlar qarışığında Al və SO_4^{2-} ionlarının nisbəti müəyyən edilmiş və natrium aluminium sulfatın tərkibinə uyğunlaşdırılmışdır. Məhlul buxarlandırılaraq, müəyyən qatılıqlı çatdırılmış və kristallaşdırılmışdır. Nəticədə ikinci məhsul olaraq natrium aluminium zəyi alınmışdır.

ƏDƏBİYYAT

- Qarayev Ə. Darıdağ sūrmə filizindən sūrmə(III) sulfidin natrium hidroksidlə məhlulda keçirilməsi. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2016, № 2, s. 13-19.
- Мельников С.М., Разловский А.А., Шуклин А.М. и др. Сурьма. М.: Металлургия, 1977, 536 с.
- Жирков Е.П., Каздобин А.В., Башлыкова Т.В., Соложенкин П.М., Усова С.В., Иванова Н.К., Соложенкин И.П., Соложенкин О.И. Способ переработки золотосодержащего сурьмяного концентрата. RU 2254386, 2005.

4. Земнухова Л.А., Макаренко Н. В. Способ получения металлической сурьмы из сурьмяного сырья. RU 2409686, 2011.

5. Розловский А.А., Бондаренко Е.В., Дьяков В.Е., Звонков Ю.Ф. Способ получения сурьмы из концентрата. RU 2219267, 2003.

AMEA Naxçıvan Bölməsi
E-mail: ahmedgaraev@mail.ru

Ahmad Garayev

REDUCTION OF ANTIMONY SOLUTIONS OBTAINED FROM ANTIMONY ORE DARYDAGH

The paper explored the process of recovery, solution sulphides-alkaline antimony. The reduction process was carried out with the participation of aluminium (Al), the dependence of the mass of the reduced drive ($\text{Sb} : \text{Al} = 1 : 0,75$) and the concentration of hydrogen ions ($\text{pH}=11-12$). As a result of the recovery process, the composition of the isolated amorphous antimony was subjected to chemical, differential thermal (DTA) and x-ray analysis (RFA). The output of metal was ~97,78%.

At the end of the process, amorphous antimony melts at a temperature of $1123 - 1223\text{ K}$. with sodium hydroxide or sodium tetra borate and a pure metal antimony is obtained.

Keywords: reduction, sodium hydroxide, aluminum, reduction, antimony, metal, sodium-aluminum alum.

Ахмед Гараев

ВОССТАНОВЛЕНИЕ РАСТВОРА СУРЬМЫ, ПОЛУЧЕННОГО ИЗ ДАРЫДАГСКОЙ СУРЬЯННОЙ РУДЫ

В работе исследован процесс восстановления растворов сульфидов-щелочной сурьмы, полученных из дарыдагской сурьмяной руды. Процесс восстановления проводился с участием алюминия (Al), с зависимостью массы восстановленного реагента ($\text{Sb} : \text{Al} = 1 : 0,75$) и концентрацией ионов водорода ($\text{pH}=11-12$). В результате процесса восстановления выделенная аморфная сурьма была подвергнута химическому, дифференциально-термическому (ДТА) и рентгеноструктурному анализу (РСА). Выход металла составил ~97,78%. В конце процесса аморфная сурьма плавится при температуре $1123-1223\text{ K}$ с флюсом гидроксидом натрия или тетра боратом натрия и получается чисто металлическая сурьма. В качестве продолжения работы был разработан фильтрат (раствор) и получены натрий-алюминиевые квасцы.

Ключевые слова: дарыдагская сурьмяная руда, восстановление, гидроксид натрия, алюминий, редукция, сурьма, металлы, натрий-алюминиевые квасцы, выход.

(AMEA-nın müxbir üzvü Əli Nuriyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:

İllkin variant 14.10.2019

Son variant 13.12.2019